



**Aydin
Mədətoğlu**

Bizim yazar

**Tədqiqatçılar
həmçinin Albaniya dövrünə
aid Bərdə şəhərindən bazili-
ka formasına malik məbəd
və Ağcabədi bölgəsinin Tə-
zəkənd yaşayış məntəqəsin-
dən üç cüt sütündən ibarət
bir bina aşkar etmişlər.**

**Arxeoloqlar Alban dövrü-
nə aid Alban və Pəhləvi ya-
zıları, müxtəlif dövrlərə aid
əhalinin ictimai həyatında
mühüm yeri olan üzərində
xüsusi işarələr və yazılar
həkk edilmiş ölçülərinə görə
bir-birindən fərqlənən daş
və gil bütür (Daş bütüt əsa-
sən adam boyda düzəldil-
mişlər) və heykəllər, şüə-
eritmə və dulus kürəkləri və
müxtəlif qəbirlər aşkar et-
mişlər.**

**Alban dövrünə aid metal
əşyalar özlərinin texniki mü-
kəməlliyi, süjet və üslubuna
görə Roma, Bizans və Sasan-
ni məməkulatlarından fərqlə-
nir. Tədqiqatçıların fikrinə
görə irili-xirdalı bütün Alban
maddi mədəniyyət nümunə-
ləri həm özünün istehsalı,
həm də onların üzərində
həkk olunmuş müxtəlif tə-
svirlər, naxışlar baxımından
yeniyetlərə zəngin-
laşdırılıdıyindən digərlərin-
dən əsaslı şəkildə fərqlənir-
lər.**

Xristianlıqla bağlı Alban maddi mədəniyyət abidələri istər meamrlıq, istərsə plan quruluşu və istərsə də naxış və bəzəkləri və hətta xaçları baxımından digər xristian abidələrindən əsaslı şəkildə seçilirlər. Belə ki, Alban abidələrində digər xristian abidələrindən fərqli olaraq xristianlığı qədər bu ərazidə mövcud olmuş digər dini ayınların simvolikaları eks olunmuş, xaç obrazlı Alban xaç daşlarında sadəcə xaç deyil, xristianlıqla qədərki inamların və kainatı dərk etmənin əlamətlərini özündə cəmləşdirən işarələr də öz eksini tapmışdır. Alban xaçlarının bütün kompozisiyaları Göylə Yerin əlaqəsi, Güneş işiq və məhsuldarlıq simvolu kimi eks olunmuşdur.

**Alban dövrünə aid abi-
dələrdən ən məşhuru
“Qanzasar” “Amaras” və
“Yelisey” məbədləridir.**

**Sank-Peterburg şəhəri-
nin Ermitaj muzeyində sax-
lanılan üzərində Alban
hökmdarı Cavanşirin təsviri
olan 35,6 sm hündürlü-
yündəki tunc buxurdan da
Alban dövrünün nadir sə-
nət incilərindəndir.**

Alban maddi mədəniyyət nümunələri kimi Alban

mənəvi mədəniyyət nümunələri də o dövr Azərbaycan Türkərinin mədəniyyət tarixinin dərk olunmasında mühüm rol oynayır. Ümumiyyətlə hər bir xalqın maddi mədəniyyəti ilə mənəvi

katlı) eramızın I-X əsrlər Albaniyası (əsərin 4-cü kitabı X əsrə əlavə edilmişdir-Bax: Mirza Bala, “Azerbaijan tarikhinde Türk Albanya”, Ankara 1951, səh.10-11) və Albanların tarixinə aid məşhur “Ağvanlar tarixi” (bəzi mənbələrdə “Alban tarixi” və ya “Albanların tarixi”) əsərini

larının qərarları da Alban mənəvi, tarixi əbədi mədəniyyət nümunələri kimi çox dəyərlidir.

**Albaniyada xristianlığın
geniş təbliği üçün ölkəyə
gətirilmiş dini kitabların,
həmçinin Homerin “İliada”
və Vergilinin “Eneida”
əsərlərinin Alban dilinə
tercüməsi və Alban katali-**

qədər Mehran Türk sülalələri idarə etmişlər. Nəhayət 705-ci ildə ərəb sərkərdəsi Məhəmməd ibn Mərvanın Alban hakimi Şeruyə və qohumlarını xilafətin paytaxtı Şama (Dəməşqə) gətirərək orada edam etdirilməsi ilə Albaniyada Mehranlılar sülaləsinin həkimiyətinə son qoyulmuş,

Türk Alban (Alpan) dövləti

(başlangıcı ötən sayımızda)



mədəniyyəti bir-birilərini tamamlayırlar. Mənəvi mədəniyyətin yaradıcısı olan xalqın malik olduğu cəmiyyətin inkişafı nəticəsində onun maddi mədəniyyəti yaranır. Albaniyada mövcud mənəvi mədəniyyət nümunələrinin xeyli hissəsi günümüze qədər gəlib çatmasa da Albaniya dövlətinin mövcud dövrde Türk tayfası olan Qardarların dilində 52 hərfdən ibarət müstəqil Alban yazılısı meydana gəlmiş, V əsrə Albani hökmdarı III Vaçaqan məktəblər açdırılmış, təhsil vermək üçün müəllimlər toplamış, kahinlərin və digər təbəqələrdən olan insanların uşaqlarını həmin məktəblərə cəlb etmiş, onlara təqaüd ayırmış məktəblərə müdür təyin etmiş və bütün bunlardan zövq almışdır.

Alban hökmdarı Cavanşir hakimiyəti dövründə təhsilin, elmin və mədəniyyətin inkişafına xüsusi fikir

yazmışdır. Azərbaycanın tarixi coğrafiyasını, etno-genezini, ictimai-siyasi, iqtisadi, ideoloji və mədəni tarixini ehtiva edən bu əsər önce Alban dilində yazılmış, sonradan başqa dillərə tərcümə edilsə də əsil mətin hələlik əldə edil-

**kosu Bəkirin zəngin kitab-
xanası Alban mənəvi mə-
dəniyyətinin nə dərəcədə
yüksek bir səviyyədə oldu-
ğunu göstərir.**

Çox təəssüflər olsun ki, bu Alban dilindəki mənəvi mədəniyyət nümunələri günümüze qədər gəlib çatma-

bundan sonra Albaniyada xrisitian dini öz yerini İslam dininə tərk etmişdi. Nəticədə Azərbaycan Türklerinin yaratdığı bütün maddi mədəniyyət nümunələrinə qonşuluqdakı xristianlar sahib çıxdı, onları özününküleşdirərək



vermiş, alımları, şairləri, memarları, mahir sənətkarları öz sarayına toplamış, ölkənin çiçəklənməsinə nail olmuşdur. Cavanşirin hakimiyəti dövründə Moyses Kaqan Kaykul (bəzi mənbələrdə Moisey Kalan-

məmiş, “Ağvanlar tarixi” adı ilə bize qarabar (qədim erməni) dilində bir çox əlavə və təhriflərlə gəlib çatmışdır.

Alban kilsə məclislərinin 488-ci il “Aqen” və 705-ci il “Bərdə” qurultay-

mışdır. Alban katalikosu Bəkirin zəngin kitabxanası isə erməni qriqoryanlar tərəfindən Tərtər çayına atılıraq məhv edilmişdir.

Albaniya dövlətini I-VI əsrlərdə Arsak, VII əsr-dən VIII əsrin əvvellərinə

dünyaya öz mədəniyyətləri kimi təqdim etməyə başladılar.

**Artıq öz dövlətimizə və
Alban Türklerinin yaratdığı
maddi və mənəvi mədəniyy-
yətinə tam sahib çıxməgi-
mızın vaxtı çatıb!**